


Milli mətbuatımızın yaradıcısı olan Həsən bəy Zərdabi öz məfkurə və ideologiyası ilə Azərbaycan xalqının maariflənməsi yolunda böyük mübarizələrdən keçdi, bir an belə öz məsləyindən, əqidəsindən dönmədi. Müqəddəs amal uğrunda əzablara dözdü. Millətin, xalqın maariflənməsi üçün varlığı ilə çalışdı. Zülmətde işığa, cəhalətdə nura gevirdi. Görkəmli mütəfəkkir, maarifçi alim, publisist və təbiətşunas Həsən bəy Zərdabi xalqın elmi, mədəni yüksəlişi yolunda böyük fədakarlıq göstərdi. O, elm və təhsilin insanı aydın sabahlara apardığını deyirdi: "Ey elm təhsil edən cavanlarımız doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Qoy şuarələr sizi həcv etsin, mollalar lənət oxusun, əvənşunas daşa bassın. Siz millət üçün əziyyət çekirsiniz".

Həsən bəy Səlim oğlu Zərdabi 1842-ci il iyun ayının 28-də (bəzi mənbələrdə 1837-ci il) keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində dünyaya gelib. İlk təhsilini kənddəki mədrəsədə almış, burada fars və ərəb dillərini öyrənmişdir. 1852-ci ildə isə Şamaxı şəhərində rus dilində dünyəvi təhsil veren məktəbə yazılmışdır. Məktəbi bitirmek üçün imtahan verdiyi zaman Qafqaz Təhsil Komissiyasının müdürü onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi teklif etmişdir. Həmin ərefədə atası vefat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişlər. Lakin atasının Tiflisdə yaşayış dayısı general Fərəc bəy Ağayev bu hadisədən xəber tutur və Zərdabını Tiflisə getirdir. İmtahanlardan uğurla keçən Həsən bəy 1858-ci ildə Tiflis gimnaziyasına qəbul olur. 1861-ci ildə isə məktəbi bitirir və həmin ildə dövlət təqaüdü ilə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil alır.

Həsən bəyin dünyagörüşü Moskva Dövlət Universitetində oxuduğu dövrlərdə daha da genişlənir. Həmin illərdə o, dövrün önde gedən elm adamları ilə tanış olur, onlarla dostluq münasibətləri qurur. 1865-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən Həsən bəy Zərdabının elmi iş üçün universitetdə saxlanması qərara alınır. Universitetdə qalması təklif olunsa da, xalqına xidmət etmək üçün vətənəne döñür.

Universiteti bitirdikdən sonra Tiflisdə Torpaq İdərəsində işləməyə başlayır. 1868-ci ildə Qubada məhkəmə katibi, 1869-cu ildə Bakıdakı məktəblərin birində təbiət elmləri üzrə müəllim işləyir. Bununla da onun həyatında yeni dövr - maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə dövrü başlayır. Həsən bəy o zaman Qafqazda fealiyyət göstərən 10 gimnaziyada çalıshan müəllimlər arasında ali təhsilli yegan-



İctimai fikir tariximizin görkəmli nümayəndəsi

nə azərbaycanlı idi. O, azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq arasında təbliğat aparırdı. Təhsil alan kasib tələbələrə yardım etmek, yetim, kimsesiz uşaqların təhsilə cəlb olunması məqsədilə 1872-ci ildə Bakıda "Cəmiyyət-xeyriyyə" yaradı.

H.B.Zərdabi zəhmetkeş kütlələrin xoşbəxtliyini, tərəqqisini elmdə görmüş, insanın həyatında təhsilə böyük əhəmiyyət vermişdi. Eyni zamanda, ictimai fəal kimi də geniş fealiyyət göstərmişdir. Hacı Zeynalabdin Tağıyev dəfələrlə Bakıda qız məktəbi açmaq üçün çar III Aleksandra müraciət etse də, müsbət cavab ala bilməmiş, yalnız çarın ölümündən sonra onun həyat yoldaşı Aleksandra Fyodorovna məktəb açmaq üçün icazə vermişdir. Məktəbin nizamnaməsi Zərdabi tərəfindən yazılmışdır. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına hər şey hazır olsa da, yetərli qədər şagird olmadıqdan məktəb açılmamışdır. Həsən bəy Zərdabi və dostları Bakıtrafi kəndlərə gedərək qızlarını oxutmaları üçün yerli ehali ilə söhbətlər aparılmış və həmin ilin 7 oktyabrında 58 nəfər qız şagirdi ilə məktəb fealiyyətə başlamışdır. Azərbaycan qadınlarının maariflənməsinə, savadlanmasına xüsusi əhəmiyyət vermiş Zərdabının maarifçiliyin təbliğə sayəsində Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdır. H.B.Zərdabi 1906-ci ildə N.Nərimanova birlikdə

Azərbaycan müellimlərinin Bakıda keçirilmiş birinci qurultayında iştirak etmişdir.

Yoxsun və kimsəsiz uşaqların təbiyəsi və məktəbə hazırlığı ilə məşğıl olmaq üçün savadlı türk (azərbaycanlı) qadın müəllimlərə ehtiyaq yarandığından Həsən bəy Zərdabi 1872-ci ildən "Qafqaz" qəzetində "Müqəddəs Nina" qadın gimnaziyasını bitirən qızları müəllim kimi peşələrini davam etdirməyə çağırırdı. Daha sonra Tiflis gedən Zərdabi həmin məktəbin məzunu, Nalçik şəhərində doğulan və balkar türklərindən olan Hənife xanımla tanış olur. Zərdabının təklifini qəbul edən Hənife xanım Bakıda müəllim işləməyə razılıq verir. Bu iki maarifçi, eyni əqidəli insanlar evlənmək qərarına gəlirlər. Beləcə, Hənife xanım Həsən bəy Zərdabi ilə birlikdə Bakı şəhərine gəlir. Hənife xanım həyat yoldaşı Həsən bəylə birlikdə "Əkinçi" qəzetinin nəşrində feal iştirak etmiş və Azərbaycanın geniş dünyagörüşünə malik ilk maarifçi qadını olaraq tarixə düşmüşdür.

Həsən bəy Zərdabi eyni zamanda Azerbaycan peşəkar teatrının yaradıcılarındandır. O, gənc nəslin tərbiye edilməsində maariflənməsində teatrın önəmli rol oynadığını çox yaxşı biliirdi. "Her vilayətin qəzetəsi gərək ol vilayətin ayinə olsun", "Qəzet camaat üçündür, camaat qəzet üçün deyil", - deyən Həsən bəy Zərdabi "Əkinçi" qəzeti ilə Azərbaycan da ilk milli mətbuatının əsasını qoymuşdur. Əlbəttə ki, o vaxtlar ana dilində qəzeti

olması çox vacib məsələ idi. Lakin bu iş o qədər də asan başa gelmedi. H.B.Zərdabi dəfələrlə qəzət çap etmək üçün hökumət müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Yalnız Bakı valisi Staroselski senzura məsələsini öz öhdəsinə götürdükdən sonra Zərdabi qəzət çıxarmaq üçün icazə almış və 1875-ci il iyunun 22-də Bakıda qubernator mətbəəsinin Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrini nail olmuşdur. Milli mətbuatının əsasını qoyan "Əkinçi" Azərbaycanda, həmçinin bütün Rusiyada nəşr olunan ilk türkdilli qəzət idi. 1877-ci ilin 29 sentyabrına qədər çap olunan qəzət ayda 300-400 tirajla nəşr edilmiş, 56 nömrəsi işıq üzü görmüşdür. Cəmi iki il yaşasa da, tarixin qızıl sehifəsinə Azərbaycan milli mətbuatının ilk nümunəsi kimi yazılmışdır.

Həsən bəy Zərdabi vəsiyyətnaməsində qeyd edirdi ki, ona ehsan vermək və dəfn etmək üçün xərc çəkilməsin. Lakin 1907-ci il noyabr ayının 28-də vəfat edən Zərdabının dəfn mərasimi Bakıda görünməmiş dərəcədə izdihamlı təşkil edilir. Onu köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn edirlər. Sonralar yol çəkilməsi ilə əlaqədar burada dəfn olunanların məzarları başqa yerə köçürülr. Həsən bəy Zərdabi Fəxri Xiyabanda dəfn olunur.